

XALQIN MİLLİ YADDAŞINDA ZİRVƏYƏ YÜKSƏLƏNLƏR

Adil Gəray - 100

Nazim KAZIMOV

*Guş qıl, ey ki, bilirsən özünü vəqfi-kar,
Agah ol, gör ki nədir, naleyi-ney, neğmeyi-tar.*

Seyid Əzim Şirvaninin bu misraları Azərbaycan milli musiqi aleti olan tarın sonsuz hikmet, rəngarəng sırıldır dolu möhtəsəm bir təfəkkür üfüqünü qarşımızda canlandırır. Mehrini bu aletə salan, onun müqəddəsliyini goruyan musiqi xadimləri yaradıcıları ve şəxsi nümunələri ilə millətə, xalqa layqli xidmet göstərmişlər. Bu sənət nümayəndələri arasında Adil Gəray milli yaddaşın, milli ruhun daşıyıcısı kimi musiqi sənətinin zirvəsinə ucalmışdır.

İstedədi, intellekti, tədqiqatçılıq əzmi ilə yaradıcılıq insanın özünətsədqi ezmindən qaynaqlanan ali dəyuuq, nəcib keyfiyyətdir. Adil Gəraya da mənsub olan bu keyfiyyət, böyük istedad və dərin intellekt mehz uca Tanrıının ona bəxş etdiyi əvəzsiz nemət idi.

Azərbaycan musiqisinin çoxəslik ənənələrini yaşadaraq, musiqi mədəniyyətinin tərəqqisində əvəzsiz xidmətləri olan Adil Gərayın bu il anadan olmasının 100 illiyi tamam olur. Adil Gəray Məmmədbəyli Azərbaycan Cümhuriyyəti dövründə parlament üzvü olmuş, nazir vezifəsində çalışmış, ictimai-mədəni xadim kimi fealiyyət göstərmişdir. Uşaqlıdan ehəsində olduğu musiqi, muğam Adil Gərayın kövkləri, həssas uşaq qəlbini tamam ovsunlaşdırıb, tar aletinə böyük maraq oytarmışdır. 1936-ci ildən A.Zeynallı adına Musiqi Texnikumunda tar ifaçılığı üzrə təhsil alan bu istedadlı genç ilk əmək fealiyyətinə də həmin məktəbdə başlayır. 1938-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Yayınları Komitəsi nezdindəki xalq çalğı aletləri orkestrinə konsertmeyster kimi işə qəbul olunan tarzın Adil Gəray bu orkestrde özünün ilk professional musiqi fealiyyəetine başlayır. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı 1940-1948-ci illərdə Üzeyir Hacıbəyli'dən bəstəkarlıq dərslerini alan Adil Gəray tar ile fortepiano üçün "Bağçakürd" pyesini də mehz unudulmaz müəllimi dahi Üzeyir bəyə itthaf etmişdir. İlk əsərləri sırasına xalq çalğı aletləri orkestri üçün "Cəngi", "Yalli" pyesleri, "Sovet Azərbaycanı" sütəsi, "Vətən nəğməsi", "Gözel yar", "Boyun qurban", "Alagöz", "İnsaf eyle", "Yar gəldi", "Laylay" mahnıları, "Tar üçün etüdlər" məcməsi daxildir. Konservatoriyada təhsilini başa vurduqdan sonra Bakı musiqi texnikumunda müəllimlik fealiyyətini davam etdirməkə yanaşı 1959-1973-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında tarixsasından dərs deyərək peşəkar ifaçı və müəllim kadrları yetişdirmişdir.

Adil Gərayın musiqi əsərlərini xalqa, dinleyicilərə sevdirən, onun əsərlərindəki xəlqilik, milli kolorit və muğam köklərinə istinad olunmasıdır. Bəstəkarın mahnılarının demek olar ki, hamısı nikbin, həyətsevərdir. Lakin bəstəkar həyata, cəmiyyətə, gələcəyə münasibətində ne qədər realist olsa da, əsərlərində romantik çalarlar özünü bürüze verir. Bəstəkarın mahnıları 1950-1970-ci illərdə A.Zeynallı



adına Bakı musiqi məktəbinin xanəndələri üçün tədris programına da daxil olmuşdur. Adil Gərayın "El bəzənsin" adlı mahnı məcməsi "Azərbaycanım", "El bəzənsin", "Ana kəndim", "Gülzər" mahnıları Azərbaycan dinleyicisinin zövqünü oxşayaraq, məhəbbətini qazanmışdır.

Bəstəkarın yaradıcılığında tar ile fortepiano üçün yazdığı əsərlər xüsusi yer tutur. Tar əsərləri respublikamızda bu alət üçün yazılmış ən gözəl yaradıcılıq nümunələrindən sayılır. İfaçılıq və tədris repertuarında daima istifadə olunan bu əsərlər metodik və pedagoji tələbələre uyğun olaraq bəstələnmişdir. "Tar üçün etüdlər", "Tarantella", "Baxçakürd", "Səfikürd", "Şahnəzəsayağı", "Gülüstən", "Xatira" və bu kimi əsərlər tar tədrisində geniş istifadə olunan əsərlərindən. Adil Gərayın "Tar üçün etüdlər" öz orijinallığı, texniki və bədii çətinlikləri, aletin melodik imkanları ilə diqqəti cəlb edir. Bu etüdlər bəstəkarlıq yaradıcılığı ilə pedagoji təcrübənin vəhədətindən yaranan qılımlı tədris və ifaçılıq ədəbiyyatıdır. Adil Gəray "Tar üçün etüdlər"də Azərbaycan instrumental müğam janrı ilə etüdün - Avropa instrumental ifaçılıq janının sintezinə nail olmuşdur. 1943-cü ildə Ü.Hacıbəylinin redaktorluğu ilə nəşr olunan "Tar üçün etüdlər" 1998-ci ildə "Muğam etüdləri" adı ilə tekrar nəşr olunmuşdur. Müəllif müğamları tar üçün etüdələndirmiş, bu zaman müğamların forma və quruluşunu, müğamların xarakterik melodiya və səciyyəsini, söbə tərkibini və ardıcılığını, ayaq formulunu məhz etüb janrı və forması daxilində təqdim etmişdir. "Muğam etüdləri" eyni zamanda müğamların tar üçün ilk not yazısı, ilk defə messosoprano açısından nota yazılışı ilk tədris vəsaitidir. Tar üçün müğam üzərində yazılmış digər bir əsəri "Bayati-Şiraz" məqamında olan "Qaytağı" pyesi ifaçılığın bədii və texniki imkanları cəhətdən müükəmməl əsərdir.

Yaradıcı və məsuliyyətli bir peşə olan tar müəllimliyi Adil Gərayın sayəsində metodik baxımdan yeni tədris imkanları elde etmişdir. Onun pedagoji fealiyyəti nəticəsində milli musiqi aletlərinin təhsil və tədris prosesinin təkmilləşməsinə səbəb olan yeni mərhələ yaranmışdır. Tarın texniki imkanlarını müükəmməl bildiyi üçün öz əsərlərində pozisiyaları, registrları, tonallığı, aplikaturunu, dinamikani, akordları, mizrab üzüllərini, sağ-sol el əlaqəsini bütün dəqiqiliyi ilə göstərmişdir. Adil Gərayın təcrübəli yaradıcı müəllim kimi tar aletinin tədrisindən verdiyi böyük töhfələrənən biri də müxtəlif bəstəkarların tar ile fortepiano üçün köçürümləridir. M.Musorqskinin "Sərgidən şəkillər" silsiləsindən "Köhne qala" pyesi, Ü.Hacıbəylinin "Koroğlu" operasından fragmentlər, T.Quliyevin "Görüş" kinosfilmindən vals, C.Cahangirovun "Rondo", C.Hacıyevin "Laylay" əsərlərinin tar üçün köçürülmələri tar ixitas tədrisini not ədəbiyyatı ilə zənginləşdirmiş, ifaçı tələbələrin Avropa və rus bəstəkarlarının musiqisine yaxından bələd olmasını təmin etmişdir. Adil Gərayın zəngin müəllimlik və ifaçılıq təcrübəsi, biliyi, aletə müükəmməl bələd olması, aleti tam bilməsi və

duyması bu əsərlərin tədris və ifaçılıq xüsusiyyətlərində özünü aydın nümayiş etdirir.

Adil Gərayın Azərbaycan musiqi təhsili sisteminde tar ifaçısı və müəllim kadrlarının yetişməsində xüsusi ameyi olmuşdur. Bu görkəmlə tar müəlliminin yetişdirildiyi ixtisasçılar respublikamızın əksər şəhər və rayonlarında çalışmış, gənc musiqici nəsinin yetişməsindən deyərlər töhfələr vermişlər. Adil Gəray sinfinin ləyaqətli yetirmələri sırasında görkəmlə bəstəkarlardan SSRİ xalq artisti Arif Məlikov, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri Nəriman Məmmədov, Adil Bəbirov, Dadaş Dadaşov, dirijor Nəriman Əzimov, ifaçılardan Həbib Bayramov, Ramiz Quliyev, Qulu Əsgərov, Sərvər İbrahimov, Ceyran Haşimova, Kamil Vəzirov, Fikret Verdiyev, alim mütəxəssislərdən Zülfügar Fəracov, Sabir Quliyev, Davud Məmmədov, Nəcəreddin Məlikməmmədov, müəllimlərdən Orxan Orxanbəyli, Akif Novruzov, Novruz Aydəmirov, Ramiz Firdubəyli, Sıdqi Mustafayev, Sahib Axundov, Faiz Məcidov, Adil İsfənilov və başqalarının adını çəkə bilərik. Adil Gəray məktəbinin professional dərs əslubundan yararlanan yetirmələri bu gün də Azərbaycan ifaçılıq sənətini yüksək səviyyədə təmsil edib, inkişaf etdirirler.

Milli servetimiz sayılan müğamlarımızın sədəqəti dostuna, həmsirdəsına çevrilən tarın bu gün bəşəriyyətin incilər xəzinəsinə, YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mənəvi İrs üzrə Repräsentativ Siyahısına daxil edilməsi onu yaradınların, geləcəyinə inanınların müdriklərindən xəbar verir. Adil Gəray kimi yaradıcı potensialını tar sənətinin bənzərsiz qüdrəti, sehri və möcüzəsi ilə canlandıran sənət xadimləri Şərqdən Qərbe uzanan körpüdə Azərbaycan milli mədəni ərsini dünya səviyyəsində tanıdaraq xalqın milli yaddaşında layqli zirvəyə qalxmışlar.